



Yazıcı-publisist Hüseyin İsa oğlu Məmmədov "Kədər tablosunda sevinc işığı" ("İmza" Nəşrlər Evi, 2023) adlı povesti ilə oxucuların görüşünə gəlib. Yenə də özünün yazıçılıq kredosuna, ənənəsinə sadıq bir üslubda həyat həqiqətlərini oçerkələşdirmək missiyasını yerinə yetirib. Bununla mənalı yaşılmış ömrə yoluñun müyyəyen fragmənlərini əbədi abidəyə çevirib, əbədiləşdirib. Əsərin baş qəhrəmanı isə elə bizim müasirimiz olan Vəfa Əliyeva-Aktuz xanimdır. Yazıcı-publisist Vaqif İsaqoğlunun kitaba yazdığı "Mələk ömrü" adlı ön sözdə bu sənədli povestin əsas obrazlarını belə təqdim edir: "Sadıq da, Cəlal da, gəncəli balasıdır, Gəncə qeyrətli kişilərin yurdudur, ər kişilərin, dəst yolunda canından keçməyə hazır olanların diarıdır. Biz bunu Sadıqla Calalın timsalında

İnsanların xarakterləri dəyişəndə, keçmişdəki xətir-hörmət götürüləndə deyirlər ki, zəmanə dəyişilib, zəmanə korlanıb. Halbuki bu "zəmanə" anlayışını yaradaraq onu əslində insanlıq dünyası mənasında düşündüyüümüzü nəzərə alsaq, görərik ki, Cəlal və Sadıq kimi mərd kişilərin hesabına zəmanəmizi də qoruyub yaşada bilirik. Bəli, Hüseyin müəllim əsərdə təsvir etdiyi bu iki ailənin saf-təmənnasız dostluqlarının timsalında zəmanəmizin də qorunub-saxlanıldığını açıb göstərib və bununla da həm də oxucularına belə bir mesaj verə bilib ki, zəmanənin dəyişilməməsi – korroziyaya uğrayıb "yeyilməməsi" – korlanmaması da elə biz insanların əqidəsindən asılıdır.

Üçüncüüsü: Sərr deyil ki, müasir dövrədə insanlarda bir tənbəllik-süstlük, acizlik bir ictimai bəla kimi baş alıb gedir. Heç kəs canına qayıb özünü əziyyətə salmaq istəmir. Ancaq Hüseyin İsaoglu əsərin adındakı məntiqi əsərin məzmununda da açıb göstərə bilib: "Kədər tablosu"ndakı "sevinc işığı"nın nədən ibarət olduğunu Vəfa xanımın şəxsi həyatı fonda təqdim edib. Tibb bacısı Mariya xanımın ona ağır xəstə olanda verdiyi tövsiyə Vəfa xanıma əslində "sevinc işığı"nın yolunu göstərib: "Qızım, sən həmişə özünə güvən. Əgər sən özünə güvənsən, hər şey sənin üçün yaxşı olacaq. Sənə məsləhətim budur. Çalış heç kimdən kömək istəmə. Əgər bürdəyib yixilsən belə, özünü qorxutma. Çalış özünə qarşı inamın olsun". (Səh. 72).

Bu tövsiyə Vəfa xanıma həyatda sevinc işığı göstərən bir mayak olur və biz bu zərif cinsin zərifliyini qoruyaraq, zərifliyə-acizliyə qarşı inamla mübarizə aparıb, qalib çıxdığının şahidi oluruz.

Mərdliyə və mübarizəyə səsləyən əsər

bir daha gördük".

Artıq təqdimat burada öz sözünü deyib: "Bir qədər sonra isə Vaqif İsaqoğlu əsərin məzmununa toxunub yazır: "Onların dostluğu bir sinədə döyüñən iki ürək kimidir... Hüseyin İsaqoğlunun qələmə aldığı iki dostun hekayəsi əsl dostluğa ucaldlan bir abidədir. Uzun illərdir, əsl dəst haqqında belə bir əsər oxuma-mışdım... Məni təsirləndirən həm də Sadığın qızı Vəfanın kiçik yaşlarında ayaqlarını itirməsi sehnəsi oldu..."

Bu cümlələrdən isə biz artıq əsərin məzmununu, ideyasını və əsas qayəsi haqda ümumi təsəvvürləri özümüz üçün yarada biliyik. Buna görə də mən bu təqdimatın üstündən çıxış etməklə Hüseyin müəllimin bu əsər vasitəsilə aşılılığı ümumi ideya haqda fikir söyləyəcəyəm.

Bu oçerkələ Hüseyin İsaoglu köhnə kişilərin bu gün də yaşadığını açıb göstərib. Bu, nə deməkdir? Adətən gileyənlər ki, köhnə kişilər indi yoxdur daha. Köhnə kişi ifadəsi ilə köhnə zamanların – keçmişdəki əmin-amanlıq dövrünün mərd, dostluqda möhkəm, sözündə dediyindən sədaqətli olan insanların (sözübütöv, düz əqidəli kişilərini) nəzərdə tuturuq. Bir-birlərinə təmənnasız kömək edən, hay deyəndə haya gələn, huy deyəndə huya gələn insanları düşünürük. Məhz bu mənada Hüseyin İsaoglu bir yazıçı-publisist olaraq bu əsərində dövrümüzün köhnə kişilərindən söhbət açıb, konkret olaraq onların kimliklərini də biz oxuculara təqdim edir.

İkininci: Hüseyin Məmmədov bu sənədli povesti əsasında "zəmanəmizin dağılmadığını" isbat edib. Yəni indiki qloballaşma və sivil dünyasının ayrı-ayrı etnoslarının mədəniyyətlərini "yediyi" bir zamanda hamımız zəmanənin – yəni köhnə zəmanənin, əmin-amanlıq olan zəmanənin keçmişdə qaldığını düşünürük. Bunuñla da insanlıq dünyasının-insanlıq zəmanəsinin korlandığını hesab edirik. Əslində zəmanəni yaranan da, dəyişdirən də elə insanlardır.



Burda bir incə məqam da var: zərif cinsin nümayəndəsi əgər zəiflik göstərməyibsə, deməli, kişilər, oğlanlar əfəlli-palax olmayı, zəifliyi, iradəsizliyi özlərindən uzaqlaşdırıb, özləri üçün işıqlı sabahı təmin edə bilərlər. Bax əsas bir ideya da bundan ibarətdir. Əsərdə mən hərdən özünü qız kimi əzdirib-büzdürən oğlanlar görəndə, əlini onlara sarı tutub yelləyirəm ki, bu cür əfəl, aciz gənclərlə hansı gələcəyə doğru gedə bilərik. Mətin, iradeli gənclərimizin ürəklərində bəslədikləri vətən məhəbbətinin zo-runa biz Qarabağımızı mənfür düşmənlərdən geri ala bildik.

Yazıcı-publisist Hüseyin İsaoglunun əsərdə qoyduğu başlıca ideyalardan biri də məhz özünə inam hissəmizi, mətinliyimizi, qürurumuzu qoruyub saxlamağımızdan ibarətdir. Kədərin içindən sıyrılıb, işığa-işıqlı gələcəyə getməyin binası məhz bu duyğuların üzərində qurulur.



Sakir Əlifoğlu
"Xudafərin" qəzetinin baş redaktoru